

Milli Kitabxanamız Azərbaycan Respublikasının ən böyük dövlət kitabsaxlayıcısi, milli mətbuatımızın və kitabiyatımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün kitabxanaları üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşunaslıq və bibliografiyasıunaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayan və nəhayət, Azərbaycan elminin inkişafında xüsusi xidməti olan elm məbədi və mədəniyyət xəzinəsidir.

İlk əvvəl Milli Elmlər Akademiyasının Reyasət Heyətinin hazırlıq binasının birinci mərtəbəsində yerləşmişdir. Kitabxana hazırda yerləşdiyi binaya 1960-ci ildə köçmədər. Öz arxitekturasına və milli koloritine görə Bakı şəhərinin ən əhəmiyyətli mədəniyyət abidələrindən biri olan bu bina görkəmli Azərbaycan arxitektoru, akademik Mikayıl Hüseynov tərəfindən layihələndirilmişdir və şəhərimizi bəzəyən unikal memarlıq incilərindən biridir.

1939-cu ilin iyulunda Azərbaycan SSR Ali Sovetinin Reyasət Heyətinin qərar ilə bu kitabxanaya görkəmli mütəfəkkir, filosof, realist dramaturgiyamızın banisi M.F.Axundovun adı verilmişdir və bu gün də kitabxana adəbiyatımızın və mədəniyyətizimizin inkişafında xüsusi rol ola bilən bu böyük mütəfəkkir filosofun adını daşıyır.

Kitabxana yaranarken Elmi-texniki cəmiyyətin ona ianə etdiyi cəmi 5 min nüsxə adəbiyyat fonduna malik olmuşdur. Lakin tezliklə dövlətin ayrırdığı vasait hesabına kitabxananın fondu sərətlə artmağa başlamış və 1940-ci ildə 645 min nüsxəye çatmışdır. İkinci dünya müharibəsindən sonra M.F.Axundov adına kitabxananın fondu dəha sərətlə artmağa başlamış və 1960-ci ildə 1742300 nüsxəye çatmışdır. Hal-hazırda Milli Kitabxananın fondunda 5 milyon nüsxəye yaxın mütəxəlis adəbiyyat toplanmışdır.

1998-ci ilin dekabrında Azərbaycan Milli Meclisi tərəfindən qəbul edilən və 1999-cu ilin martında Ümummilli liderimiz, mədəniyyətizimizin, elmimizin və manaviyyatımızın inkişafında əvəzolunmaz xidmətləri olan merhum Prezidentimiz Heydər Əliyevin fərmanı ilə qüvvəyə minən «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanunu bütövlükde kitabxana işinin inkişafında yeni bir mərhəle açmış və M.F.Axundov adına kitabxananın da inkişafında mühüm rol oynamasıdır.

«Kitabxana işi haqqında» Qanunun 7-ci maddəsinə

müvafiq olaraq M.F.Axundov adına Dövlət kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə «Milli Kitabxana» statusu verilmişdir. Bu status kitabxananın qarşısına qoyulmuş və zifzofların ehtəsəsini xeyli genişləndirmiş və ölkənin içti-mai hayatından onun röluunu artırılmışdır.

Bu gün M.F.Axundov adına Azərbaycan Milli

Kitabxanası ölkənin baş kitabxanası kimi, respublikanın əsl mədəniyyət mərkəzini, mədəni-kültürlü tədbirlərin, yeni kitablarnın təqdimat mərasimlərinin, mülliiflərlə oxucuların görüşlərinin keçirildiyi məkanə çevrililib. Son bir il ərzində elə bir ay olmamışdır ki, Milli Kitabxanada böyük bir tədbir keçirilməsin, ziyanlılar və kitabsevərlər



2008-ci ildə özüünün 85 illik yubileyini qeyd etməyə hazırlanmış bu mədəniyyət xəzinəsi 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Respublika Dövlət kitabxanası kimi yaradılmışdır. Həmin ilin may ayının 23-də kitabxananın rəsmi açılış mərasimi olmuşdur.

Milli Kitabxanamız Bu gün

burada topluşmasın.

Əlbəttə, oxucuları kitabxanaya cəlb edən əsas amil adəbiyyatın, qazet və jurnalların alınmasıdır və son zamanlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra məqsəd-yönlü tədbirlər hayata keçirilmişdir. İlk öncə kitabxanaya kitab və dövrü mətbuatın alınması üçün nazarda tutulan vasait xeyli artırılmışdır. Sonra isə nazirliyin vasaiti hesabına çap olunan kitabların sayı əhəmiyyətinə dəarcədə çoxalmışdır. Bu gün Milli Kitabxana 700-a yaxın adda qazet, jurnal və digər dövrü naşrlar alır və oxucuların istifadəsinə verir.

Ötən il ərzində Milli Kitabxananın fonduna 15 mindən artıq yeni adəbiyyat daxil olmuşdur. Milli Kitabxanaya daxil olan yeni adəbiyyatın sayının artmasında ölkədə nəşr olunan bütün çap məhsullarından pulsuz məcmur nüsxələrin alınması və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunan adəbiyyatın mühüm rol var. Prezidentin sərəncamı ilə çap olunan hər bir adda kitab 25 min nüsxə tirajla buraxılır və yalnız kitabxanalarla pulsuz olaraq Azərbaycan Prezidentinin hadiyyəsi kimi göndərilir ki, bu da hər bir kitabxanaya orta hesabla 2,5-3 kitabın düşməsi deməkdir. Bu sərəncamın nəticəsi olaraq son iki il ərzində şəhər və kənd kitabxanalarımıza daxil olan yeni kitabların sayı xeyli artub. Bu gün elə bir kənd kitabxanası yoxdur ki, il ərzində on azı 500-800 nüsxə yeni kitab almasın. Şəhər kitabxanaları isə il

erzində 1500-2000 yeni kitab alırlar. Halbuki yaxın
keçmişdə kənd və şəhər kitabxanalarımız çox az miq-
daşda yeni kitab alırdı.

Bütün bunlar ise oxucuların, kitabxanaya gələnlərin sayınn xeyli artmasına sebəb olub. Həmin dövr ərzində Milli Kitabxananın daimi oxucularının sayı 34 min nəfər, kitabxanaya gələnlərinin sayı isə 226 min nəfər çatıb. 2006-cı ildə hər gün Milli Kitabxanaya orta hesabla \$20 nəfər oxucu gelmişdir ki, bu da bu gün əsaslıca hər alışqan hesab oluna bilər.

Ferohandlıcılık haldidir ki, 60-70-ci illerde Axundov kitabxanasında mövcud olan zallarda oxumaq üçün növbələr barpa olunub. İlin bezi aylarında şənbə ve bazar günündə kitabxanaya gələnlərin sayı 1300-1500 nəfər çatır və zallarda yerlər dolduğundan oxucuların qarşısını saxlamaq məcburiyyətində qalırıq. Oxucuların, kitabxanaya gələnlərinin sayıının artmasına ən vacib şərət yəni edəbiyyatın artması və zallarda oxucular üçün hər cür sərafiñ yaradılmasıdır.

Son zamanlar Milli Kitabxananın binası bütövlikde Avropanın aynılığı tekniki yardım hesabına tamamilə eassh təmir olunmuş və yenidən qurulmuşdur: bina daşıyıcılarından tətbiq olunmuş, zirzəmisindən Avropanın standartlarına uyğun təmir olunmuş, bütün oxu zallarında isti-soyuq hava vuran split tipli kondisionerlər quraşdırılmış, bütün təsərrüfat sahələri yeniden qurulmuş, müasir tipli avadanlıqlar quraşdırılmışdır.

M.F.Axundov adına Milli Kitabxana "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş mili çap məhsullarının arxiv fondunun yaradılması və Milli bibliografiya vasaitlerinin tərtibi funksiyasını da müvəfqiyyətleyə yerinə yetirir. Artıq 2004-cü ilden başlayaraq kitabxana ölkə orzusunda nəşr olunan bütün çap məhsullarının dövlət qeydini alır və il ərzində ölkədə nəşr olunan bütün materialları özündə eks etdirən "Birililik Azərbaycan kitabiyatı"nın çap edir. Milli bibliografiyanın vacib atributları olan bu nəşrin artıq 4 buraxılışı çap olunub, 2001, 2003 və 2004-cü illərin materiallarını şəhər edən 3 buraxılışı isə nəşrə hazırlıdır və bu günlərdə işi üzü görəcəkdir.

Milli Kitabxana 2006-ci ildən öz fonduna daxil olan yeni adəbiyyatın cari bibliografiq göstəricilərini tərtib etməyə başlamışdır. «Yeni kitablar» adlı bu cari bibliografiq informasiya göstəricisi hər rübdə bir dəfə nəşr olunur və həmin dövr ərzində Milli Kitabxananın fondlarında daxil olan bütün yeni adəbiyyat oradə öz ekşini tapır. Burada Azərbaycan, rus və digər xarici dillərdə olan bütün əsərlər ehət olunur. Materiallar elm sahələri üzrə qruplaşdırılmışdır və oxucuların istifadəsinə asanlaşdırmaq məqsədi ilə hər bir kitabın sıfirləri de verilir.

Hazırda "Azerbaycan mətbuat salnaməsi"nin nəşri üçün materialların toplanması prosesi gedir və Milli

Kitabxanaya daxil olan dövrü mətbuatın eksriyyətinin məzmunu açılır ve orada gedən bütün vacib materialların analitik təsvirleri bu nəşrde öz eksini apacaq. Bütün bunlar Azərbaycan mətbuatının elektron məlumat bazasının yaradılması işinə xidmət edir və gelecekdə fundamental milli bibliotəqrafiya vəsaitlərinin tərtib və nəşri üçün əlverişli zəmin yaratılmasına fəlinə asaç olacaq.

Müasir dövr informasiyalı camiyyət kimi xarakterizə olunur və sərt deyil ki, bu gün oxucular məhz yeni informasiya arşınca kitabxanalara müraciət edirlər.

İnformasiyanın, komüterin insanların meşitəne xaxıl olduğu, onların gündəlik heyatının ayrılmaz hissəsi çevrildiyi bir zamanda, oxucuların zaman ve məkan problemi olmadan lazımi informasiyanı əldə etməsinə, müasir tipli informasiya texnologiyalarının istifadə etməkə bilavasitə isə ve yaşayış yerindən dövünan en zəngin informasiya mənbələrinə xaxıl olaraq lazımi informasiyaları operativ şəkilde təhlükələrə sərat yaratmaq iştiqamətində M.F.Axunzadənin Azerbaycan Milli Kitabxanasında son iller ərzində meqsədöñüli işlər görülür. Bütün bu işlərin nəticəsi otaraq Milli Kitabxananın vəb saytının, elektron tətbiqatlarının və elektron kitabxanasının yaradılması emal edilib və oxucuların istifadəsi verilir.

2006-ci ilin mayından oxucuların marşla istifadə etdiyi kitabxananın sayından 20.216 nəşr, elektron kataloqdan və kitabxanadan issə 5100 nəşr istifadə etmişdir. 2006-ci ilin dekabr ayında kitabxananın sayından, elektron kataloq və kitabxanadan 117 nəşr 789 dəfə istifadə etmişdir, artıq bu ilin fevral ayı ərzində sayıdan, elektron kataloq və kitabxanadan 2227 nəşr 3234 dəfə istifadə etmiş və onlar cəmi 30.076 sənəd və materialı xumuslar.

Artıq bu gün kitabxanamızın oxucuları və elçə de
lənə yığışında Azərbaycanlı maraqlanın bütün
insanlar Milli Kitabxananın sayı və elektron kataloqu
asılılılız zaman və məkan problemi olmadan kitab-
xanamızın kataloq və fondlarını daxil olaraq öndən
erbest bəhrələn bilirler. Maraqlı haldir ki, kitab-
xanamızın sayına xarici ölkələrdən oxucular da çox
münacat edirlər. Bu gün oxucularımız və respubli-
kamızın en ucqar kəndində belə INTERNET-ə çıxış
olan her bir vətəndaş noini ki Milli Kitabxananın fond
və kataloqlarında, hətta ABŞ-in Kongres Kitabxana-
nın və Rusiya Dövlət Kitabxanasının (keçmiş Lenin
kitabxanası) fond və kataloqlarında da birbaşa axtarış
parmaq imkanına malikdir. Tezliklə bu sıraya
Türkiyə Milli Kitabxanası da daxil olacaq və bu işi
həmçinin dənisişlər aparır.

Ariq bu gün kitabxanaya gələn oxocular sayı
füzrlərə olan ənənəvi kataloq və kartotekalarda saat-
arla axtarış aparmaq əvezinə, kitab veriliş məm-

teqesində quraşdırılan kompüterlərə yaxınlaşaraq 2-3
dəqiqə erzində Milli Kitabxanının elektron katalo-
qunda onların istadıqları kitabı tapa bilir və sifariş edir-
lər. Bu yaxınlarda exucuların qeydiyyatı və kitab
veriliş prosesləri də kompüterlər vasitəsilə həyata
keçirilməsi nəzərdə tutulur.

Milli Kitabxanada dünyanın en büyük ve zengin kitabxanalarında daha çox tətbiq olunan VTLS-VRTUA sistemi üzrə həyata keçirilən kitabxana proseslərinin avtomatlaşdırılması, oxucu sorğularının virtual rejimde ödənilmesine və ödənilen arayışların tam şəkildə məlumat bazasında saxlanmasına şəraiti yaradır və onların tekrar istifadəsinə imkan verir. VTLS avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqində kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumat verilməsi məsələsində heç etmişdir. Cümlə kitabxanaya müxtəlif mənbələrdən daxil olan bütün ədəbiyyat Milli Kitabxanannın saytında "Yeni ədəbiyyat" bölməsində eksini təpib və oxucular hamisə döyməni basmaqla hər gün kitabxanaya daxil olan veni ədəbiyyatın barədə məlumat alıbilirlər.

Milli Kitabxana her il kitabxana işinin bu ve yaşlı məsələlərindən dair xeyli məqdarında vəsaitlər nadir və kitabxanalarla gəndərdir. Bunların içarısında 60-70-ci illerde çap olunan və müyyənən səbsəblərdən uzun müddət çap olunmayan «Əlamətdar» və tarixi günəl təvəkkili xüsusiyyət qeyd etmək lazımdır. 2004-ci ilde bu vəsaitin nəşri yenidən bərpa olunmuşdur ve həmin il 2005-ci il əhatə edən ilk buraxılış işq üzü görmüşdür. 2005-ci ilde 2006-ci ilə aid buraxılış çap olunmuşdur və 2006-ci il əhatə edən 3-cü buraxılışın nəşr edilən vərlər göndərilmişdir.

2001-ci ilde Milli Kitabxana tərəfindən «Kitabxanaya dair normativ aktlar» adlı vesait hazırlanaraq çap olunmuşdu və 2004-ü ilde bu vesaitin ikinci təkmilləşdirilmiş nəşri olmuşdur və qısa bir zamanda bu vesait bənt kitabxanaların stolüstü kitabına çevrilmişdir.

Kitabxanə tərəfindən hazırlanmış metodik materialın
rin içerisinde cələriqəmli mülliəf işarəsi cədvellərin
xüsusiyyəti qeyd etmək lazımdır. Latin qrafikali Azərbaycan
əlifbası ilə tərtib olunan və 2001-ci ilde ilk buraxılışı
için üzü gəruh bə vəsaitin 2004-cü ilde tekrar nəşri olmuş
2006-ci ilde isə elave və düzünləşdirilici ikiinci təkmilləş-
dirilmiş buraxılışı çap olunmuşdur.

Son illerde Milli Kitabxana tərəfindən bir sıra mədik materiallar da tərtib olunaraq yerlərə göndərilmişdir. Bunların içərisində «Kitabxanaların mühafizəsi» və məzmunlu köhnəlmis adəbiyyatdan temizlənməsi, «Böyük Vətən müharibəsinin 60 illiyi» və kitabxanaların «əməkdarları», «Xalq şairi Səmed Vurğunun anadan olmasının 100 illiyi» və s. Bütün bu mədik materiallar əsasən 1920-ci ilin əvvəllərindən 1940-ci ilin ortalarına qədər tərtib olunmuşdur.

nın 100 illik yubileyi», «Xalq şairi Süleyman Rüstəm 100 illiyi», «31 mart Azərbaycanlıların soyqırımı günü», kitabxanalarında Nüsrət Kasəmənin anadan ol-

sinin 60 illik yubileyi ile əlaqədar keçirilən tədbirlər və s. kimi metodik vəsaitləri misal göstərmək olar.

Milli Kitabxana tərəfindən nəşr edilən bütün vəsaitlər mütəmadi olaraq yerlərdəki və Bakı şəhərindəki kitabxanalarla göndərilir. Lakin onların nəşrinə ve yerlərə gəndərilməsinə xeyli vəzifə və zaman sərf olunduğundan bu işin de təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu məqsəd Avtomatlaşdırılmış sistemin tətbiqi nəticəsində kitabxananın naşrlarının tam mətnləri kitabxananın saytının "Kitabxanamızın naşrları" döyməsində yerləşdirilir və istənilən kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan bəhrələnə bilir. Yeni onlar çap olunmadan və yerlərə göndərilməzdən xeyli əvvəl virtual rejimda bütün respublika kitabxanalarının və kitabxanaçlarının ixtiyarına verilir.

Milli Kitabxana 70-80-ci illərdə "Azərbaycan mədəniyyatı və incasənati haqqında yeni adıbbayıbat" adlı cari bibliqrafik informasiya göstəricisi nəşr edir və maliyyə problemləri ilə əlaqadır neçə illərdə beri bu vəsaitin nəşri dayandırılmışdır. Avtomatlaşdırılmış sistem tətbiq olunduğundan sonra bu cari bibliqrafik vəsaitin nəşri bərpa olunub və onun tam metni kitabxananın səytində müvafiq bölməde yerləşdirilib. Eyni zamanda həmin vəsait nəşr olunaraq Mədəniyyət və Turizm Nazirliyinin işçilərinə və sahənin aparıcı mütəxəssislərinə çatdırılır.

Ayda bir dəfə çap olunan bu vəsaidə müvafiq mövzuya dair kitablar, qazet və jurnal materialları eks-ni təpir və eks alaşa vasitəsilə əhətə olunan materialların xəsərətləri tələbatçalarçı qatdırılır. İylü aynan aid son buraxılışdan başlayaraq əhətə olunan materialların tam elektron matnları da saytın müvafiq bölməsində yerləşdirilir və istenilən oxucu kitabxana-nın saytının müvafiq döyməsini basaraq istədiyi materialın tam mətnini oxumaq imkanı əldə edir.

Son gündörtlü Yaponiya hükümeti ile Arşayevci hukumetler arasında bağlanan müqaviləye asasen, Milli Kitabxanaya texniki yardım kimi verilməş müasir tipli texniki avadanlıqların quraşdırılması hayata keçirilir. Buraya qiyməti kitab fondlarının konservasiyasını həyata keçirmək üçün onların mikrofilmlarının hazırlanması və mikrofilmər oxumaq üçün avadanlıqların hələ keçən əsrin əvvəllerində buraxılan qıymətli qrammafon vallarının CD disklərə və audio kassetlərin hazırlanmasını təmin edən müasir tipli qurğular, 15 nəfərli fərdi yerlik CD disk, audio kasset, qrammafon vallarının oxumaq məqsədilə fərdi fonotek kabinetin üçün avadanlıqların, kitab təqdimatları və müxtəlif kütlələrdən keçirilməsi üçün səs-gücləndirici və akustik

Mikrofilmnin matının xüsusi fayllar vasitəsilə kompüter yaddasına köçürülməsinə imkan verir.

qurğu isə xüsusişa əhəmiyyətlidir və qiyməti
kitabların və qazet-jurnal destlərinin tam elektron
mətnlərinin yaradılmasının sürətləndiriləsi işində¹
böyük rol oynayacaqdır.

M.F.Axundov adına Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına neşr olunmuş və alınmış kitabların da şəhər və kənd kitabxanalarına göndərilmiş ilə məşgül olur. Belə ki, nazirliyin mərkəzləşdirilmiş vəsaiti hesabına tariximiz, mədəniyyətimiz, incəsanatımız, elminiz üçün mühüm ehemmiyyət kəsb edən kitablar sıfarişlə çap olunaraq Milli Kitabxananın ölkədaxili kitab mübadiləsi şöbəsi vəsaitisən şəhər, rayon və kənd kitabxanalarına, eləcə də beynəlxalq kitab mübadiləsi şöbəsi vəsaitisən dünyaya kitabxanalarına göndərilir.

Öten il arzindo bu yolla ölkə və dünən kitabxanalarına gələnlər... Öten il arzindo bu yolla ölkə və dünən kitabxanalarına 26604 nüsxə latın qrafiqası ilə çap olunmuş yeni kitab göndərilib. Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılmasına mühüm əhəmiyyət kəsb edən Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi bədən kitablarının sırasına H.Məmmədovunun "Xocalı-şahidlər və şəhidlər" (rus və ingilis dillərində), "Azərbaycan milli geyimləri", "Azərbaycan kinosunun tarixi" ikicildiyi, "Azərbaycan teatrının tarixindən", "Molla Nasreddin" jurnalının latin qrafiqası ilə çap olunmuş tam mətni, ayrı-ayrı mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş kitablar, fotoalbomlar və s. var. Hazırda nazirliyidə Qara巴ğ məsələsi ilə əlaqədar 10-dan çox addı kitabın bir neçə xarici dillərə təqdim olunaraq dünən kitabxanalarına göndərilməsi istiqamətində ciddi işlər görülür.

Milli Kitabxanananın strukturunu da tamamile yeniden qurulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan yeni strukturdakı müasir dövrün təhləbləri ilə səsleşən bir sıra yeni şöbələr «Elektron informasiya xidməti», «Kitabxana-biblioqrafiya» proseslərinin avtomatlaşdırılması; və informasiya texnologiyaları», «Elektron resurslarının yaradılması», «Kitabxanaçıların təlim və tədris mərkəzi», «Kitabxana siyaseti və metodiki rəhbərlik» şöbələri və bir sıra yeni bölmələr varadılıb.

Bu gün Milli Kitabxana bütün idare və sistemlərin kitabxanalarına virtual rejimdə metodik xidmət göstərir. Belə ki, kitabxananın saytında «Virtual metodik xidmət» bölməsi yaradılmışdır və ölkənin istenilen nöqtəsindən har bir kitabxana işçisi müxtalif sorğularını sayt vasitəsilə Milli Kitabxanaya ünvanlayır və bir saat, yaxud yarım saat, yarım gün ərzində öz sorğularına cavab ala bilirlər.

Respublikamızın bütün kitabxanaları üçün metodik
merkez olan Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin əmri ilə "M.F.Axundov adına
Milli kütüvə və digər idarə və nazirliklərin iri kitabxa-

nalarının fondlarının formalasdırılması ve inksası", "Azerbaycan kitabxanalarının informasiyalasdırılması", "Kitabxana fondlarının mühafizəsi, bərpası və rəqəmli daşıyıcılarda köçürülməsi", "Kitabxanaçı kadrlarının davamlı təhsilinə təşkil" Konsepsiyaları hazırlanmışdır. Nazirliyin təqdim olunmuşdur.

Milli Kitabxananın beynəlxalq əlaqələri və beynəlxalq kitab mühadiləsi sahəsində fealiyyəti da gündən-güne genişlənir. Bu gün kitabxananız Avropanın Milli Kitabxanaları Kongresi (CENL), Avrasiya Kitabxana Assambleyası (BAE), Beynəlxalq Kitabxanalar Comiyatı (IFLA) kimi beynəlxalq professional təşkilatların fəal üzvüdür.

Madeniyet ve Turizm Naziri cenab Əbülfəs Qarayevin qayğısı və yaxından köməyi sayəsində milli kitabxanamız son 1 il ərzində dünyanın 8 en zəngin milli kitabxanası ilə qarşılıqlı eməkdaşlıq haqqında müqavilə imzalamışdır. Buraya Türkiye, Fransa, Latviya, Rusiya, Qazaxstan, Qırğızistan, Belarus və s. ölkələrin milli kitabxanaları daxildir.

M.F.Axundov adına Milli Kitabxana hazırda dünyada 30-dan çox kitabxanası ilə fəal beynəlxalq kitab mübadiləsi aparır. 2006-ci ildə bu kitabxanalarlardan mübadilə yolu ilə 1296 kitab alınmış və onlara 916 nüsxə kitab gəndarılmışdır.

Hazırda Milli Kitabxana özünün 85 illik yubileyinin geniş şekilde qeyd olunmasına hazırlaşır. Bu ərəfədə kitabxananın «Elmi əsərləri»nin naşrinin başqa olunması, metodik materiallar məcmüessin və kitabxanamızın aməkdaşlarının məqalələrinin toplusunun nəşri, beynalxalq elmi konfransın keçirilməsi, xarici ölkələrdən nüfuzlu qənaatların davat olunması və s. planlaşdırılır.

Milli Kitabxananın fəaliyyəti daima Mədəniyyət və Turizm Nazirliyinin diqqət mərkəzindədir və bu günlərdə hörməti nazirimiz Əbülfəs Qarayevin təşəbbüsü və imzası ilə Nazirlər Kabinetinə M.F.Axundov adına Milli Kitabxananın Avropanın standartlarına uyğun yeniden qurulması, modernləşdirilmesi, maddi-texniki bazasının möhkəmləndirilmesi və işçilərinin sosial müdafiəsinin gücləndirilmesi haqqında təklifler paketi təqdim olunmuşdur. Hazırda bu təkliflərə Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi tərəfindən baxılırlar və ümidi edirik ki, təkliflər öz müvəqət hallını təməcud edəcək.

Kərim TAHİROV,
M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanasının direktoru